

**AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI**  
**“ƏDƏBİYYAT MƏCMUƏSİ”**  
**NİZAMİ GƏNCƏVİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN**  
**ELMİ ƏSƏRLƏRİ**

2018, № 1

**İlhamə MUXTARQIZI**

*Filologiya üzrə fəlsəfə doktoru*

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

iahmadova@inbox.ru

**AŞIQ ƏLƏSGƏR İRSİNİN TOPLANMASI VƏ NƏŞRİ**

**Açar sözlər:** Aşiq Ələsgər, aşiq yaradıcılığı, gözəllik nəğməkarı, H.Əlizadə, I.Ələsgər

**Key words:** Ashig Alasgar, ashug creativity, beauty songstress, H.Alizade, I.Alasgar

**Ключевые слова:** Ашуг Алескер, ашугское творчество, невест красоты, Г.Ализаде, И.Алескер

Aşiq poeziyasının zirvəsini fəth etmiş Aşiq Ələsgər əzəldən şeir-sənət beşiyi hesab olunan Göyçə mahalının Ağkilsə kəndində, el arasında şair kimi tanınan Alməmməd (Əliməhməmməd) kişinin ailəsində dünyaya gəlmışdır. Beş il Qızılvəngli Aşiq Alıdan sənətin sırlarını öyrənmiş, qısa müddət ərzində el içində sevilmiş, şöhrəti hər yana yayılmışdır. Müasirlərinin dediyinə görə, Aşiq Ələsgər özü yazüb-oxumaq bilməsə də, bilikləri öyrənməyə böyük marağı olmuş, hafızəsi güclü olduğundan dövrünün ziyyalılarından və din xadimlərindən qiymətli bilgiler toplamışdır. Qüdrətli el sənətkarının çoxlu şagirdləri olmuş, ustad aşıqlıq sənətinin sırlarını onlara tamamilə öyrətməyinə yanından buraxmazmış. Aşiq Ələsgər əsərlərini əsasən, toy və şənliklərdə, yaylaq və çeşmə başında bədahətən qosmuşdur. Ələsgər yaradıcılığının dərin bilicisi professor M.Qasımlının təbirincə desək, aşiq sənətinin simvolu hesab olunan aşığın söz duyumu ki mi saz duyumu da yüksək olub. Ustadın şeirlərindən aydın görünür ki, o, insana böyük dəyər verir, təbiət də, dünyadaki nemətlər də insanla, onun arzu istəkləri ilə bağlı olduğu üçün bu qədər gözəl, dəyərlidir. Aşiq Ələsgərə görə, həm xarici, həm də daxili gözəlliyi vəhdət təşkil edən insan, gözəl, ülvî hissələrə yaşamalı, sədaqətli olmalı, əxlaq normalarını pozma malıdır. Onun yaradıcılığının əsasını, mayasını gözəllik təşkil edir. Ulu ustاد aşiq şeirinin, demək olar ki, bütün formalarına müraciət etmiş, qos-

ma, gərəyli, təcnis, müxəmməs, divani, qıflıbənd, dodaqdəyməzler yaratmış, deyişmələr iştirakçısı olmuşdur.

Aşıq olub tərk-i-vətən olanın,  
Özal başdan pürkamalı gərəkdi  
Oturub durmaqda ədəbin bila,  
Mərifat elmində dolu gərəkdi [1, s.84].

Dövrünün tanınmış adamları, ziyalıları Aşıq Ələsgərə böyük sənətkar kimi yüksək dəyer vermişlər. Özünəməxsus dəstxətti olan ustad heç kəsi təkrar etməmiş, hamının istifadə etdiyi kəlmələrə müraciət edib, qüdəkəsi poeziya nümunələri yaratmışdır. Xalqımız yaşadıqca, Aşıq Ələsgərəlli poeziya nümunələri yaratmışdır. Xalqımız yaşadıqca, Aşıq Ələsgərəlli poeziya nümunələri yaratmışdır. Xalqımız yaşadıqca, Aşıq Ələsgərəlli poeziya nümunələri yaratmışdır. Xalqımız yaşadıqca, Aşıq Ələsgərəlli poeziya nümunələri yaratmışdır.

Aşıq Ələsgərin şeirlərini ilk dəfə Hüməmət Əlizadə toplamışdır. Bu işdə alimin çox böyük xidməti olmuşdur. 1929-cu ildə "El ədəbiyyatı nümunələri" kitabının I cildində ilk olaraq Göycəli Aşıq Ələsgər haqqında qısa məlumat, aşığın Aşıq Söyüն, Şair Vəli, Həcərlə deyişmələri, təcnis, gözəlləmə, dodaqdəyməz təcnis və ya zərxətəji təcnisi verilmişdir. Bu kitabın 1930-cu ildə çap olunmuş ikinci cildində aşığın 14 şeiri yer almışdır. Bundan sonra H.Əlizadə Ələsgərin yaşadığı diyari qarış-qarış gəzmiş, aşığın yaxınlarından topladığı materialları 1934, 1935 və 1937-ci illərdə "Aşıq Ələsgər" adı ilə çap etdirmişdir. Alim 1934-cü il nəşrinə Aşıq Ələsgərin tərcüməyi-halını, bir sıra lirik şeirləri, Aşıq Ələsgərə bənzətmələri əlavə etmişdir. 1935-ci ildə buraxılan kitabda Aşıq Ələsgər haqqında ön söz Əli Tudeyə məxsusdur. Burada lirik şeirlər (bu başlıq altında yalnız qoşmalar qruplaşdırılmışdır) bərabər, terifləmələr, təcnislər və dodaqdəyməzler, müxtalif şeirlər, həcvlər, deyişmələr, Aşıq Ələsgərə bənzətmələr verilmişdir. Hüməmət Əlizadə topladığı materialları 1937-ci ildə təkmilləşdirmiş yeni variantda çap etdirmiştir. Kitabın əvvəlində Aşıq Ələsgərin bioqrafiyası verilmişdir. Aşıq Ələsgərin sağlığında onun əsərlərindən heç biri yazıya alınmadıqdan folklorçu alim onları hafızələrdə olan materiallar əsasında tərtib etmişdir, bu səbəbdən də həmin nəşrlər arasında çox, böyük fərq vardır.

Aşığın nəvəsi, bütün şüurlu ömrünü ulu ustadın irsini toplamağa həsr etmiş İslam Ələsgər 1956-ci ildə ilk toplama və tərtib işini Ələsgər-sevərlər təqdim etmişdir. Tərtibçi atası – Aşıq Ələsgərin oğlu Aşıq Talib, yaxın qohumları Aşıq Nəcəf, Aşıq Musanın köməyi ilə bu zəngin irsi toplamışdır. Kitaba "Ustad aşıq, qüdrətli şair" adlı müqəddiməni Osman Sarıvallı yazmışdır. Kitabın həcmi az nəzərdə tutulduğuna görə toplayıcının

təqdim etdiyi müxəmməslərdən, divanılardan, bağlamalardan heç biri kitabda yer almamışdır. İslam müəllimin tərtib etdiyi bu və bundan sonrakı kitablarda aşığın şeirləri şəkli xüsusiyyətlərinə görə təsnif edilmişdir. Əvvəlki nəşrlərdən fərqli olaraq, burada verilmiş mətnlər daha düzgündür. İslam Ələsgər 1941-ci ildən 1989-cu ilə qədər aşığın əsərlərini toplamaqla məşğul olmuşdur.

1957-ci ildə S.Axundovun tərtibi, Həmid Araslinın "Aşıq yaradıcılığı" adlı geniş ön sözü ilə çap olunmuş "Aşıqlar" toplusunda aşığın yaradıcılığından seçmələr verilmişdir. "Aşıqlar" toplusu 1960-ci ildə yenidən nəşr olunmuşdur. Bu topluda Aşıq Ələsgərin ölüm tarixi 1929-cu il kimi göstərilmişdir. Kitabın sonunda aşıqlar haqqında qeydlər və lügət verilmişdir.

1946-ci ildə Azərbaycan Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Şifahi xalq ədəbiyyatı şöbəsinin əməkdaşları Göyçə mahalında və Kəlbəcər rayonunda Aşıq Ələsgəri taniyanlarla, onun şeirlərini bilənlərlə görüşmüş, aşığın irsini yazıya almışlar. Aşığın nəvəsi İslam Ələsgər də 1961-ci ilə qədər topladıqlarını AMEA Nizami adına Ədəbiyyat İnstitutuna təhlil vermiş və Aşıq Ələsgərin əsərlərinin dördüncü – 1963-cü il çapı meydana golmuşdır. "Elm" nəşriyyatında işıq üzü görmüş bu kitab Ə.Axundovun və M.H.Təhmasibin tərtibi və H.Araslinın redaktorluğu ilə təqdim olunmuşdur. Kitabda Aşıq Ələsgərin şeirləri ilə yanaşı, onun haqqında deyilmiş şeirlər, dastan-rəvayətlər və həyatı haqqında məlumat yer almışdır. Dastan-rəvayətlər aşığın dövrü və həyatı haqqında təsəvvür yaratmaq baxımından böyük əhəmiyyətə malikdir. Burada olan bir çox epizodlar müəyyən tarixi haqiqətlərin bədii ifadəsidir. Aşığın bədii irsi toplanmış bir sıra kitablarda olduğu kimi, bu nəşrdə də bəzəi şeirlərin müəllifi mübahisə doğurur. Tədqiqatçıların bildirdiyinə görə, bu şeirlərdən bir qismi doğrudan da aşığın ruhuna uyğun deyildir. Sonda verilmiş "Qeydlər"də şeirlərin hansı münasibətlə deyilməsi, şeirlərdə adıçəkilən insan və yer adları barədə bəzəi məlumatlar var.

Əhliman Axundovun tərtib etdiyi, M.Təhmasibin redaktoru olduğu "Telli saz ustadları" (1964) kitabına da Aşıq Ələsgər haqqında məlumat və aşığın bir neçə şeiri daxil edilmişdir.

1970-ci ildə çıxan "Aşıqlar" kitabında seçmə el şeirlərinin seçilmiş şeirləri toplanmışdır. Tərtibçisi İlyas Tapdıq olan bu topluya ön sözü Hüseyin Hüseynzadə yazmışdır. Aşıq Ələsgərin "Yaylaq", "Dağlar", "Dolani", "Döntübü", "Düşdü", "İncimərəm", "Gördüm", "Ola dünyada", "Narın üz", "Tez-tez", "Bax-bax" kimi şeirləri daxil edilmişdir.

Azərbaycan EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun Şifahi xalq ədəbiyyatı şöbəsi Ələsgər irsini əhatə edən, əvvəlki çapların hamısından mükəmməl hesab olunan altıncı kitabı 1972-ci ildə İslam Ələsgərin

topladığı material əsasında tərtib etmiş, keçmiş variantlarla da tutuşdurulmuş, ən ağla batanı qəbul elmiş, bəndlər, hətta misralar haqqındaki mülahizələrini də kitabın sonunda xüsusi qeyd edilmişdir. Bu kitaba qədər Aşıq Ələsgərə həsr olunmuş kitablarda ayrı-ayrı şeirlər ixtisarla verilmişdir. Ələsgər haqqında xalq içərisində geniş yayılmış müxtəlif rəvayət-dastanlardan yeddisi bu kitabda daxil edilmişdir. İkicildiliyə “Gözəllik nəğməkarı” adlı ön sözü böyük folklorçu alim M.H.Təhmasib yazmışdır. Bu ikicildiliyə urmiyalı Abbas Büzürgəmin Təbrizdə 1370-ci ildə (1992) ərəb əlifbası ilə yenidən çap etdirmişdir.

Elə həmin ildə aşığın anadan olmasının 150 illiyi ilə əlaqədar əski Azərbaycan əlifbasi ilə Aşıq Ələsgərin “Seçilmiş şeirlər”i Bakıda işıq üzü görmüşdür. Tərtib edəni və ön sözün (“Görkəmlı söz və saz ustası”) müəllifi M.H.Təhmasib olan bu kitabda aşığın gəraylı, qoşma, ustadnamə şikayətnamələri, həcəv və hərbə-zorbaları, qifilbənd, təcnis, cığlı tacnis, doqquznamə və divanilərinin bir qismını nəşr etdirmiştir.

Yubiley münasibəti ilə ana dilimizdə çap olunmuş kitablardan səvəyi, aşığın şeirləri rus, fars, ingilis, alman, fransız və digər dünya dillərinə tərcümə edilərək, ayrıca kitabçalar şəklində buraxılmışdır. Rus şairi K.Simonovun etdiyi tərcümə Moskvada 1939-cu ildə “Antologiya Azerbayd-janskoy poezii” adlı kitabda yer almışdır. V.Qafarovun, S.Məmmədzadənin də aşığın yaradıcılığından etdiyi tərcümələr oxucuların rəğbətini qazanmışdır.

1984-cü ildə çıxan “Azərbaycan aşıqları və el şairləri” kitabında aşığın gəraylıları, təcnisleri, divaniləri və müxəmməslərindən bir qismi yer almışdır.

1987-ci ilə qədər çap olunmuş kitablarda dini söz və ifadələrin işlədilməsinə qoyulmuş qadağa nəticəsində bu cür söz və ifadələr, şeirlər yer almamışdır. İslam Ələsgər aşığın bədii ırsından əldə etdiklərinin hamısını (ilk dəfə olaraq dini mövzularda olanları da) Almaniyada müəllim işləyən türkəyeli Nizamettin Onkun rəhbərliyi ilə Ankarada Kultur və Turizm bakanlığında 1987-ci ildə “Göycəli Aşıq Ələsgər” adlı kitabda nəşr etdirmiştir.

1988-ci ildə çap olunmuş “Aşıq Ələsgər. Seçilmiş əsərləri” əvvəlki nəşrlərdən fərqlənir, burada şeirlər forma xüsusiyyətinə görə seçilmiş (bağlamalar və həcvlərdən başqa), hansı şeirin rədifi varsa rədifi ilə, rədifi olmayanlar isə birinci misrası ilə adlandırılmış, ilk dəfə olaraq əlifba sırası ilə divan şəklində düzülmüşdür. Kitabı tərtib edən, ön sözün və qeydlərin müəllifi İslam Ələsgər olmuşdur.

“Yazıcı” nəşriyyatının 1991-ci ildə çapdan buraxdığı “Ələsgər ocağı” (toplayıb və tərtib edəni İslam Ələsgər) adlı kitabda aşığın yaxın qohumlarının əsərləri ilə yanaşı, onun öz yaradıcılığından 42 şeir də veril-

mişdir.

1993-cü ildə çapdan çıxmış (toplayıarı İsləm Ələsgər, tərtib edəni Muxtar Qardaşlı, redaktoru Firuzə Rzabəyova) “Gözüm bir alagöz xani-ma düşdü” kitabına yiğilmiş sayşəmə şeirlər mövzularına görə bölmələrə ayrılmış, bir qismi ilk dəfə çap olunmuşdur.

1997-ci ildə “Aşıq Ələsgərin Hikmət dünyası” adlı kitabçada böyük el nəğməkarının diller əzberi olmuş müdrik kəlamlarından, hikmətlə deyimlərindən nümunələr toplanmışdır. Onun yaradıcılığının əksər hissəsi oxuculara tərbiyəvi fikirlər aşılıyor, beyt və misraları xalqın dilində atalar sözü və zərbi-məsələ çevrilmişdir.

*“Can deməkla candan can əysik olmaz,  
Məhəbbət artırar, mehriban eylər”.*

1999-cu ildə “Şərq-Qərb” nəşriyyatında aşığın əsərləri, onun haqqında olan dastan-rəvayətlər və xatirələr toplanıb nəşr olunmuşdur. Elə həmin ildə çap olunmuş “Sazlı-sözlü Göycə” (tərtib və ön söz İ.Ələsgər, redaktoru İ.Sadiq) toplusunda da Aşıq Ələsgərdən nümunələr yer almışdır.

İslam Ələsgərin “Haqq aşığı Ələsgər” (1999) monoqrafiyasında aşığın dövrü, mühiti, yaradıcılığı, ırsının tədqiqi haqqında dəyərli bilgiler verilmişdir.

“Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinə həsr olunmuş “Min beş yüz ilin oğuz şeiri” antologiyasına ulu ustadın bədii ırsından seçmələr daxil edilmişdir.

1999-cu ildə “Şərq-Qərb” nəşriyyatında aşığın 175 illik yubileyi münasibətilə “Aşıq Ələsgər” (Əsərləri, dastan-rəvayətlər, xatirələr...) kitabı nəşr olunmuşdur. Toplayıb tərtib edəni, ön sözün -“Ulu ustad” və qeydlərin müəllifi İsləm Ələsgər, redaktoru filologiya elmləri doktoru Məhərrəm Qasımlı olmuşdur. Aşıq Ələsgərin sağirdlerinin, xüsusən oğlu Aşıq Talibin bildiyi variant əsasında tərtib edilmiş bu kitabdakı ustad aşığın inдиyə qədər çap olunan kitablarındakı əsərləri ilə müqayisə edilmiş, daha dəqiq mətn müyyənləşdirilmişdir. Aşıq Ələsgərin inдиyə qədər çap olunan əsərlərinə başqa müəlliflərin əsərlərinin də qarşılığı ehtimalı var idi. Elmi araşdırmaşların, dəqiqləşdirmələrin nəticəsi olaraq, belə əsərlərin bir qismi bu kitaba daxil edilməmişdir. Eyni zamanda əvvəlki kitablarda elə şeylər də var ki, ifadə etdiyi fikir və bədii dəyər baxımından ustad aşığın poetik ruhuna o qədər də uyğun gəlmir. Lakin vaxtılı Aşıq Ələsgərin ədəbi ırsının ilk toplayıcısı Hümmət Əlizadə tərəfindən əldə edilən belə şeirləri bu kitabda da saxlamaq məqsədən uyğun hesab edilmişdir. Əvvəlki nəşrlərin hamısından fərqli olaraq, bu kitabda Aşıq Ələsgərin həyatı ilə

bağlı on doqquz xatirə verilmişdir ki, bunlar ulu sənətkarın yaradıcılığını öyrənmək, onun qeyri-adi şəxsiyyətini müəyyənlaşdırmağa baxımından böyük əhəmiyyətə malikdir.

Aşağıın adı ilə bağlı dastan-rəvayətlər çoxdur. Bunların bəzilərinin variantları da mövcuddur. Bu kitabda “Ömrün dastanlaşan sahifələri” başlığı altında 12 dastan-rəvayət verilmişdir. Tərtibinin verdiyi məlumatla görə, bundan əvvəlki kitablarda “deyişmə” adı ilə oxuculara təqdim olunan şeirləri deyişmə hesab etmək doğru olmaz, bu ad şərtidir. Bunlar biri digərindən sonra yaradıldığına görə, nəzirə (bənzətmə) sayılır. Əsl deyişmə odur ki, bir məclisde iki aşiq (şair) qarşı-qarşıya eyni rədif və eyni şəkillə bədahətən şeir söylenin, bir-birinə hərbə-zorba gəlsin, qifilibənd deşin, müvafiq cavab alsın [2, s.576]. “Zöhrə ilə deyişmə”, “Qozqara kötüyü ilə deyişmə” və “Hacər xanımla deyişmə” kitabda yer almışdır.

“Aşıq Ələsgər. Şeirlər, dastan-rəvayətlər, xatirələr” 2003-cü ildə “Çinar-Çap” nəşriyyatında çıxan bu kitab yuxarıda bəhs etdiyimiz kitabın cüzi deyişikliklə çap edilmiş versiyasıdır. Redaktoru Dilsuz olan bu kitabda əvvələ xalq yazıçısı Elçinin “Təşrif buyur gedək bağı” adlı yazısı verilmişdir. Bu nəşrdə “Aşıq Ələsgərlə şəmkirli Aşıq Hüseynin görüşü” dastan-rəvayəti çıxarılmışdır. Burada 20 xatirə verilmişdir: “Yubiley günüün möcüzələri” adlı xatirə əlavə olunmuşdur. Bundan əvvəl çap olunmuş kitabda verilmiş “Aşıq Ələsgərə bənzətmələr” və “Qeydlər” çıxarılmışdır.

“Klassik Azərbaycan ədəbiyyatı seriyasından” olan “Aşıq Ələsgər. Əsərləri” (“Şərq-Qərb”, 2004) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latin qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” sərəncamına əsasən nəşr olunmuşdur.

Elə həmin ildə ayrı nəşriyyatda (“Çaşioğlu”) çapdan çıxmış Azərbaycan Ədəbiyyatı nümunələrinin “Aşıq Ələsgər” kitabının tərtibçisi, ön sözün və qeydlərin müəllifi İslam Ələsgər, redaktoru isə Qara Namazovdur. Nəfis şəkildə nəşr olunmuş bu kitabda “Haqq aşığı” adlı ön söz müəyyən deyişikliklərlə daha mükəmməl formada verilmiş, kitabda yenidən ulu ustada həsr olunmuş 20 xatirə, qeydlər öz əksini tapmışdır.

2005-ci ildə “Azərbaycan aşiq şeirindən seçmələr”in II cildinə el şairi Aşıq Ələsgərin qoşma, təcnis, divani və müxəmməslərindən bir qismi daxil edilmişdir.

2010-cu ildə “Azərbaycan folkloru külliyyatı”ndan 8-ci kitabda Aşıq Ələsgərin həyatıyla bağlı yaranmış dastan-rəvayətlər yer almışdır. Bu dastan-rəvayətlərdən məlum olur ki, aşiq bədahətən şeir söyləmiş, kənarda törədilən hadisələrdən xəbər vermiş, qarşısındaki adamın fikrindən keçənləri bilmiş, baş verəcək hadisələri qabaqcadan yuxusunda görmüş, Dədə Qorqud kimi aşağıın da alqısı və qarğısı böyük təsir gücünə malik olmuş [3].

2012-ci ildə Azərbaycan Aşıqlar Birliyinin layihəsi olan “Ustad aşıqlarımız” seriyasından aşiq sənətində və poeziyasında özünəməxsus yer tutan ölməz sənətkar Aşıq Ələsgərə həsr olunmuş kitab çap edilmişdir. Musa Nəbioğlunun tərtibi əsasında nəşrə hazırlanan bu kitabda Aşıq Ələsgərə həsr olunmuş Elçinin (“Təşrif buyur, gedək bağı”), İ.Ələsgərin (“Ulu ustad”), Z.Yaqubun (“Yaralı xatirə”), M.Qasimlinin (“El yeridi, yalnız qaldın səhrada”) elmi publisistik məqalələrindən bir qismi, Xalq şairi Z.Yaqubun bu böyük ustada həsr etdiyi “Göycədən gələn səsler” poeması və ustadın yaradıcılığından nümunələr yer alıb.

2014-cü ildə Qabil Zimistanoğlunun redaktoru olduğu “Aşıq Ələsgər. Bütün əsərləri” kitabında ustadın şeirləri, haqqında yaranmış dastan-rəvayətlər toplanmışdır. Sonda “Maraqlı və zəngin muzey” bölümündə aşağıın ev müzeyi haqqında məlumat verilmişdir.

Bütün deyilənlərdən belə aydın olur ki, Aşıq Ələsgər yaradıcılığı həmisi tədqiqatçıların diqqətini çekmiş, bu dəyərli ırsın toplanıb gərəyinçə xalqa təqdim olunmasında görkəmli alım və şairlərimizdən Hüməmet Əlizadənin, Əhliman Axundovun, İslam Ələsgərin, Həmid Araslinin, F.Qasimzadənin, M.C.Cəfərovun, Vəqif Vəliyevin, M.H.Təhmasibin, Mürsəl Həkimovun, Səttar Axundovun, Osman Sarıvalliniin, Hüseyin Arifin, Məmməd Aslanın, İlyas Tapdığın, M.Qasimlinin və b. böyük xidmətləri olmuşdur.

Ustadın həyat və yaradıcılığından bəhs edən dissertasiya, diplom işi və saysız-hesabsız elmi əsərlər yazılmışdır.

Böyük sənətkarın həyat və yaradıcılığı 1930-cu illərdən sonra orta və ali məktəblərimizdə tədris olunmağa başlamışdır. Belə ki, filologiya elmləri doktoru, professor V.Vəliyev, F.Qasimzadə və M.C.Cəfərov aşağıın yaradıcılığının əsas cəhətlərini gənc nəslə çatdırmağa çalışmışlar.

Sağlığında kitabı nəşr edilməyən aşağıın bədii ırsı Hüməmet Əlizadənin nəşr etdiyi ilk “Aşıq Ələsgər” kitabından bu günə qədər çox böyük bir təkmilləşmə yolu keçmiş, mükəmməlləşmişdir. Burada sadaladığımız kitablardan da aydın görünür ki, zaman keçidkə ustadın ırsının toplanmasına, tədqiqinə maraq daha da güclənmiş, xalqımızın görkəmli alımları onun yaradıcılığını bütün yönlərdən, müxtəlif istiqamətlərdən təhlil və tədqiq etməyə çalışmışlar. 1972-ci ildə anadan olmasının 150 illiyi, 1998-ci ildə 175 illiyi təntənəli şəkildə qeyd edilmişdir. Yubileyləri münasibəti ilə çəkilmiş sənədli filmlər də xalqımızın aşağı necə dəyər verdiyinin bərəz nümunəsidir.

Aşağıın şeirlərinin gözəlliyi bəstəkarların da diqqətini çekmişdir, bu günə qədər ustadın əsərlərinə bir çox unudulmaz musiqilər bəstələnmiş, xanəndə və müğənnilərin repertuarını zənginləşdirmişdir.

Aşıq Ələsgərin xatirəsi dövlətimiz tərəfindən əbədiləşdirilib. Onun

adına küçə, mədəniyyət sarayı, respublika Xalq yaradıcılığı evi fəaliyyət göstərir, saza-sözə böyük marağı və sevgisi olan Hüseyn Hacıqulu oğlu Həsənov öz evində “Aşıq Ələsgər muzeyi” yaratmışdır.

## ƏDƏBİYYAT

1. Aşıq Ələsgər (Əsərləri, dastan-rovayotlər, xatirələr...). Bakı, “Şərq-Qərb”, 1999.
2. Azərbaycan folkloru külliyyəti. Bakı, “Nurlan”, 2010, C.XVIII. K8. Dastanlar.
3. Əhmədli N. “Haqq-nahaq seçilər haqq divanında”. Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2017.
4. Həbibbəyli I. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı, “Nurlar”, 1999.

### Ilhame Mukhtargizi

### THE COLLECTION AND PUBLICATION OF ASHUG ALASGAR'S HERITAGE

#### *Summary*

In the article is studied the collection and publication of the heritage of Ashug Alasgar, prominent folk master, from the 30s of the last century to the present day. Ashug Alasgar's heritage has always attracted the attention of researches. Our prominent poets and scholars such as Hummet Alizade, Ahliman Akhundov, Islam Alasgar, Hamid Arasli, F.Gasimzade, M.Jafarov, Vagif Valiyev, M.Tahmasib, Mursel Hekimov, Sattar Akhundov, Osman Sarivelli, Huseyn Arif, Mammad Aslan, Ilyas Tapdig, M.Gasimli and others had an important role in presenting this valuable heritage to the public.

The dissertation, diploma thesis and countless scientific works have been written about the life and creativity of the master.

### Ильхама Мухтаргызы

### СБОР И ИЗДАНИЕ НАСЛЕДИЯ АШУГА АЛЕСКЕРА

#### *Резюме*

В статье исследовано общее положение по сбору и изданию поэтического наследия известного народного творца Ашуга Алескера с 30-х годов прошлого столетия до настоящего времени. К творчеству Ашуга Алескера всегда было привлечено внимание исследователей, большие заслуги в деле сбора и распространения в пароде этого ценного наследия принадлежат знаменитым учёным и поэтам Гуммету Ализаде, Ахлиману Ахундову, Исламу Алескеру, Гамиду Араслы, Ф.Гасымзаде, М.Дж.Джафарову, Вагифу Велиеву, М.Тахмасибу, Мурсалу Хакимову, Саттару Ахундову, Осману Саривелли, Гусейну Арифу, Мамеду Аслану, Ильясу Таңдыгу, М.Гасымлы и др.

О жизни и творчестве художника написаны диссертации, дипломные работы и множество научных трудов.